

Milli-mənəvi dəyərlərimizi yaşadan Novruz bayramı



Novruz xalqımızın milli-mənəvi irsini təcəssüm etdirən, xalqın tarixi kökünü, yaddaşlardan süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan milli bayramımızdır. Bu, bayram həyatın əsas ünsürləri – su, od, yel və torpaq ilə bağlı xüsusiyyətləri özündə saxlamaqla yanaşı, cəmiyyətdə humanist münasibətlərin məntiqini ifadə edir. Xalqımız üçün əziz olan bu bayram haqqında ulu öndər Heydər Əliyev demişdir: “Dünyada olan bütün xalqların bayramlarından fərqi odur ki, bu, təbiətlə, kainatla əlaqədardır, bunun elmi əsasları var. Bu bayram min illər boyu xalqımızın qəlbinə daxil olub və çox dərin köklər salıbdır. Ona görə də bu bayramı hər bir azərbaycanlı öz doğma bayramı kimi keçirir”.

Məlumdur ki, sovet hakimiyyəti illərində həyata keçirilən siyasət digər milli-mənəvi dəyərlərimiz kimi, Novruz da Azərbaycan xalqının şüurundan silə bilmədi. Bütün həyatını Azərbaycan xalqının rifahına və ölkəmizin çiçəklənməsinə həsr edən ümummilli lider Heydər Əliyevin sovet hakimiyyəti illərində Azərbaycana birinci rəhbərliyi dövründə imperiyanın sərt qadağalarına baxmayaraq, xalqımızın yaddaşında kök salmış Novruz bayramı qeyd edilmişdir. Belə ki, ulu öndərin müdrik siyasəti nəticəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə daha geniş qeyd olunmağa başladı.

Ulu öndər çıxışlarının birində qeyd etmişdi: “Vaxt var idi ki, bu bayram bəzi səbəblərdən qadağan olunmuşdu. Ancaq həmin onillikləri biz hamımız

bir yerdə yaşamışıq və hamımız da bilir ki, heç kim bu qadağaya fikir verməyibdir və öz bayramını edibdir. Bu bayram elə bayramdır ki, özünün maddi vəziyyətindən asılı olmayaraq, hər bir insan – zəngin adam da, orta yaşayan da, lap kasıb şəraitdə yaşayan insan da onu bayram edir. O illər ki, bizim bu ümumxalq bayramının keçirilməsinə imkan yox idi, hər kəsin evində mütələq səməni də, rənglənmiş yumurtalar da, plov da var idi”.

Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra, xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin söyləri nəticəsində Novruz rəsmi bayram elan olunmuş, şəxsən ulu öndərin iştirakı ilə ümumxalq şənlikləri çərçivəsində, yüksək təmtəraqqla qeyd edilmişdir.

Heydər Əliyevin adət-ənənələrimizin və milli-mənəvi dəyərlərimizin

qorunması sahəsində fəaliyyətini uğurla davam etdirən Prezident İlham Əliyevin göstərişi və tapşırığı əsasında hər il dövlət və milli bayramlarımız, xüsusilə, Novruz bayramımız daha yüksək coşqu ilə qeyd edilir. Həmin şənliklərdə dövlət başçısının iştirak etməsi bayram təntənələrinə xüsusi rəng qatmaqla yanaşı, eyni zamanda, hakimiyyət – cəmiyyət münasibətlərinə müsbət təsirini göstərir.

Qloballaşma şəraitində aparılan işlər milli-mənəvi dəyərlərin dünyaya integrasiyasına yol açır. Belə bir şəraitdə respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən tədbirlər xalqımızın maddi-mənəvi irsinin, milli adət-ənənələrinin təbliği sahəsində atılan

ciddi addımlardır. 2010-cu il fevralın 23-ü də BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21 mart “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə representativ siyahısına daxil edilməsi və Beynəlxalq Novruz Günü elan edilməsi milli adət-ənənələrimizin dünyəvililiyini, bəşəriyyətini, irqindən, dinindən asılı olmayaraq, bütün millətlərin ona maraq göstərməsini təsdiqlədi. Bu, Azərbaycanın tarixiliyinin, özünəməxsusluğunun dünyada işıqlandırılması və irsin bəşəriyyətini ifadə edən əmil kimi ortaya qoyulması ilə səciyyələndir.

Artıq ikinci ildir ki, işğaldan azad olunan ərazilərimizdə, əzəli torpaqlarımızda Novruz tonqalı yandırılır. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi zəfərimiz bizi arzularımıza, böyük məsləkimizə qovuşdurdu. İşğaldan azad olunan əzəli torpaqlarımızda Novruz bayramımızı milli adət-ənənəmizə uyğun qeyd edirik. Novruz ənənələri yenidən 30 ilə yaxın həsrətində olduğumuz doğma torpaqlarımızda yaşadılır, tonqallar qalanır.

Ötən il Prezident İlham Əliyevin Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırması hər birimizi qürurlandırır. Dövlət başçısı xalqa müraciətində bildirmişdi: “2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq... Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir”.

**Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi
rayon təşkilatının sədri**